

**Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi**  
**Bədii gimnastika üzrə 6-cı Bölgələrarası Kubok**  
**Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və**  
**Bakı Çempionatı**

**Yarış cədvəli**

**10 oktyabr**

***Bədii gimnastika***

12:00-13:30	Qrup 1: balacalar (2009-2011) - alətsiz, halqa, güzrlər (2 alət)
13:30-15:00	Qrup 2: balacalar (2009-2011) - alətsiz, halqa, güzrlər (2 alət)
15:00-15:30	Fasilə
15:30-17:00	Qrup 3: balacalar (2009-2011) - alətsiz, halqa, güzrlər (2 alət)
17:00-18:30	Qrup 4: balacalar (2009-2011) - alətsiz, halqa, güzrlər (2 alət)
18:30-18:45	Fasilə
18:45-20:15	Qrup 5: balacalar (2009-2011) - alətsiz, halqa, güzrlər (2 alət)

**11 oktyabr**

12:00-13:35	<b><i>Bədii gimnastika</i></b> Qrup 1: balacalar (2009-2011) – alətsiz, halqa, güzrlər (1 alət)
	<b><i>Aerobika gimnastikası</i></b> Qrup 1: balacalar (2011-2012) - fərdi çıxışlar
13:35-15:10	<b><i>Bədii gimnastika</i></b> Qrup 2: balacalar (2009-2011) – alətsiz, halqa, güzrlər (1 alət)
	<b><i>Aerobika gimnastikası</i></b> Qrup 2: uşaqlar (2008-2010) - fərdi çıxışlar
15:10-15:30	Fasilə
15:30-17:00	<b><i>Bədii gimnastika</i></b> Qrup 3: balacalar (2009-2011) – alətsiz, halqa, güzrlər (1 alət)
	<b><i>Aerobika gimnastikası</i></b> Qrup 3: yeniyetmələr (2005-2007) - fərdi çıxışlar gənclər (2002-2004) - fərdi çıxışlar böyüklər (2001-ci il və daha böyük) - fərdi çıxışlar
17:00-17:55	<b><i>Bədii gimnastika</i></b> Qrup 4: balacalar (2009-2011) – alətsiz, halqa, güzrlər (1 alət)
17:55-18:40	<b><i>Bədii gimnastika</i></b> Qrup 5: balacalar (2009-2011) – alətsiz, halqa, güzrlər (1 alət)
18:40-19:00	Mükafatlandırma mərasimi (aerobika gimnastikası və bədii gimnastika)
19:00-19:10	Fasilə
19:10-20:30	<b><i>Bədii gimnastika</i></b> Qrup 6: qrup hərəkətləri - balacalar (2009-2011) – alətsiz, halqa
20:30-20:40	Mükafatlandırma mərasimi

## 12 oktyabr

12:00-14:40	<b>Bədii gimnastika</b> Qrup 1: yeniyetmələr (2007-2008) – top, güzrlər, lent <b>Aerobika gimnastikası</b> Qrup 1: balacalar (2011-2012) - qarışıq cütlüklər balacalar (2011-2012) - üçlük uşaqlar (2008-2010) - üçlük yeniyetmələr (2005-2007) - üçlük böyüklər (2001-ci il və daha böyük) - üçlük
14:40-15:00	Mükafatlandırma mərasimi (aerobika gimnastikası)
15:00-15:15	Fasilə
15:15-17:45	<b>Bədii gimnastika</b> Qrup 2: yeniyetmələr (2007-2008) – top, güzrlər, lent <b>Aerobika gimnastikası</b> Qrup 2: balacalar (2011-2012) - qruplar uşaqlar (2008-2010) - qruplar yeniyetmələr (2005-2007) - qruplar böyüklər (2001-ci il və daha böyük) - qruplar
17:45-18:00	Mükafatlandırma mərasimi (aerobika gimnastikası və bədii gimnastika)
18:00-18:15	Fasilə
18:15-19:10	<b>Bədii gimnastika</b> Qrup3: qrup hərəkətləri - yeniyetmələr (2007-2008) – top, lent <b>Aerobika gimnastikası</b> Qrup 3: uşaqlar (2008-2010) - aerodans
19:10-19:20	Mükafatlandırma mərasimi (aerobika gimnastikası və bədii gimnastika)
19:20-19:30	Fasilə
19:30-20:35	<b>Bədii gimnastika - Bölgələrarası Kubok</b> Qrup 4: gənclər (2004-2006) – top, güzrlər, lent Qrup hərəkətləri – balacalar (2009-2011) – alətsiz
20:35-20:45	Mükafatlandırma mərasimi (bədii gimnastika)

## 13 oktyabr

12:00-12:50	<b>Bədii gimnastika - Bölgələrarası Kubok</b> Qrup 1: balacalar (2009-2011) - alətsiz, güzrlər
12:50-13:40	Qrup 2: balacalar (2009-2011) - alətsiz, güzrlər
13:40-14:30	Qrup 3: balacalar (2009-2011) - alətsiz, güzrlər
14:30-14:45	Mükafatlandırma mərasimi
14:45-15:00	Fasilə
15:00-16:20	Qrup 5: yeniyetmələr (2007-2008) - alətsiz, top
16:20-16:30	Mükafatlandırma mərasimi
16:30-18:30	<b>Bədii gimnastika - Azərbaycan və Bakı Birinciliyi</b> Qrup 5: gənclər (2004-2006) – ip, top, güzrlər, lent
18:30-20:30	Qrup 6: gənclər (2004-2006) – ip, top, güzrlər, lent
20:30-20:50	Mükafatlandırma mərasimi (alətlər üzrə və komanda hesabı)